



## AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA ELMİN İNKİŞAFI FONDU

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkışafı Fondu  
və Belarus Respublika Fundamental Tədqiqatlar Fonduun  
qrantlarının verilməsi üzrə 2-ci Azərbaycan-Belarus birləşmələrlə  
müsabiqəsinin (EIF-BGM-3-BRFTF-2+/2017) qalibi olmuş  
layihənin yerinə yetirilməsi üzrə

### ARALIQ İLLİK ELMİ-TEXNİKİ HESABAT

Layihənin adı: Yüksəkayırdetməli və aşağıayırdetməli qaz (mikrodalğa, görünən diapazonlu) spektroskopiyasının tətbiq aspektləri

Layihə rəhbərinin soyadı, adı və atasının adı: Kazimova Səkinə Bəhmən qızı

Qrantın məbləği: 60 000 manat

Layihənin nömrəsi: EIF-BGM-3-BRFTF-2+/2017-15/03/1-M-09

Müqavilənin imzalanma tarixi: 12 mart 2018-ci il

Qrant layihəsinin yerinə yetirilmə müddəti: 24 ay

Layihənin icra müddəti (başlama və bitmə tarixi): 01 aprel 2018-ci il – 01 aprel 2020-cu il

Diqqət! Bütün məlumatlar 12 ölümlü Arial şrifti ilə, 1 intervalla doldurulmalıdır

Diqqət! Uyğun məlumat olmadığı təqdirdə müvafiq bölmə boş buraxılır

Hesabatda aşağıdakı məsələlər işıqlandırılmalıdır:

1	Layihənin həyata keçirilməsi üzrə yerinə yetirilmiş işlər, istifadə olunmuş üsul və yanaşmalar  Birhidroksilli ( $\text{CH}_3)_3\text{COH}$ tretik spirt molekulunun 15.9-31.72 QHs tezliklər diapazonunda yüksəkayırdedimli mikrodalğa spektrlerinin nəzəri modelləşdirilməsi həyata keçirilmiş, fırlanma spektri tədqiq edilmiş və onun fırlanma və mərkəzəqəçmə sabitləri təyin edilmişdir və alınmış nəticələrdən praktiki istifadənin perspektivliyi ilə bağlı tövsiyələr verilmişdir. Etan-tiol və propan-tiol moleküllerinin 0-2 THs tezliklər diapazonunda aşağıayırdedimli fırlanma spektrleri hesablanmışdır. Hər iki molekul üçün şüalanmanın maximum olduğu ehtimal edilən tezliklər diapazonları təyin edilmiş və alınmış nəticələrdən praktiki istifadənin perspektivliyi ilə bağlı tövsiyələr verilmişdir. Birhidroksilli tritik butil spirtinin- ( $\text{CH}_3)_3\text{COH}$ molekulunun 15,848-31,717 GHz tezlik diapazonunda mikrodalgalı fırlanma spektri tədqiq edilmişdir. Spektrin tədqiqi Vatsonun A – reduksiyalı fırlanma Hamiltonı ilə həyata keçirilmişdir. Baş fırlanma kvant ədədinin $J \leq 35$ qiymətləri daxil olmaqla 24 fırlanma keçidi identifikasiya edilmiş, fırlanma və mərkəzəqəçmə sabitləri təyin edilmişdir və alınmış nəticələrdən praktiki istifadənin perspektivliyi ilə bağlı
---	---

	<p>etmək üçün spektral xətlərin intensivliyinin maksimumuna uyğun olan dar diapazonlarda yüksəkayırda etməli spektrin nəzəri olaraq hesablanması həyata keçirilmişdir. Müəyyən edilmişdir ki, fenol <math>C_6H_5OH</math> molekulunun intensivlikləri çox yüksək olan spektral xətləri 190-240 QHz və 380-450 QHz tezliklər diapazonlarında yerləşirlər. Əldə edilmiş nəticələr həm molekulyar qaz qarışığının tərkibində yüksək təzyiqlər və temperatur şəraitində bu molekulun mövcudluğunu müəyyən etmək, həm də astronomik tədqiqatlarda spektral xətlərin aşkar edilməsi üçün distansion və məsafədən zondlamanı ən əlverişli olan bu diapazonlarda həyata keçirilməsində mühüm əhəmiyyət kəsb edir.</p>
4	<p>Layihə üzrə <b>elmi nəşrlər</b> (elmi jurnallarda məqalələr, monoqrafiyalar, icmallar, konfrans materiallarında məqalələr, tezislər) (dərc olunmuş, çapa qəbul olunmuş və çapa göndərilmişləri ayrılıqda qeyd etməklə, uyğun məlumat - jurnalın adı, nömrəsi, cildi, səhifələri, nəşriyyat, indeksi, Impact Factor, həmmüəlliflər və s. bunun kimi məlumatlar - ciddi şəkildə dəqiqlik olaraq göstərilməlidir) (<i>suratlarını kağız üzərində və CD şəklində əlavə etməli!</i>)</p> <p>(burada doldurməli)</p> <ol style="list-style-type: none"> <li>1. Каджар Ч.О., Казымова С. Б., Гасanova А.С., Г.И. Исмаилзаде, М.Р. Мензелеев, «Теоретические модели микроволновых вращательных спектров низкого разрешения молекул этиан- и пропантиола » // Журнал Прикладной Спектроскопии, 2018, т.85, №2, с.194-198</li> <li>2. Каджар Ч.О., Казымова С. Б., Гасanova А.С., Ф.Г.Мамедов «Микроволновый спектр молекулы третичного бутилового спирта <math>(CH_3)_3COH</math> » // Fizika, Cild XXIV № 3, s. 54-56, 2018</li> <li>3. Каджар Ч.О., Казымова С. Б., Гасanova А.С., Ф.Г.Мамедов «Микроволновый спектр молекулы третичного бутилового спирта <math>(CH_3)_3COH</math> Academician G.B. Abdullayev centenary International Conference and Schoool Modern Trends in Condensed Matter Physics, MTCMR-2018,September 24-26, Baku, Azerbaijan, p.79</li> <li>4. Ch.O. Qajar, S.B. Kazymova, M.R. Menzeleyev, A.S. Gasanova « Low resolution rotational spectra of phenol» məqaləsi // Applied Physics Research, 2018, Vol.10, №6; pp.77-81 (IF=3,9)</li> <li>5. С.Б.Гасanova, А.С.Гасanova, Вращательный спектр низкого разрешения молекулы <math>(CD_3)_2CDOH</math> // Журнал прикладной спектроскопии, 2019, т.86, № 2, с. 304-306 (IF=0.6)</li> </ol>
5	<p>İxtira və patentlər, səmərələşdirici təkliflər</p> <p>(burada doldurməli)</p>
6	<p>Layihə üzrə ezamiyyətlər (ezamiyyə baş tutmuş təşkilatın adı, şəhər və ölkə, ezamiyyə tarixləri, həmçinin ezamiyyə vaxtı baş tutmuş müzakirələr, görüşlər, seminarlarda çıxışlar və s. dəqiqlik göstərilməlidir)</p> <p>(burada doldurməli)</p> <p>Belarus MEA Dövlət Elmi Tədqiqat Fizika İnstitutunda 28.10.2018-04.11.2018 müddətində bir əməkdaş (Kazimova Səkinə Bəhmən qızı) ezamiyyətdə olmuşdur.</p>
7	<p>Layihə üzrə elmi ekspedisiyalarda iştirak (əgər varsa)</p> <p>(burada doldurməli)</p>
8	<p>Layihə üzrə digər tədbirlərdə iştirak</p> <p>(burada doldurməli)</p>
9	<p>Layihə mövzusu üzrə elmi məruzələr (seminar, dəyirmi masa, konfrans, qurultay, simpozium və s.)</p>